

# SƏNƏT GÖZƏLLİYİ, SƏNƏTKAR ÖZƏLLİYİ



*SAZ DÜNYASI*



*Knyaz ASLAN*



Azman ustadlardan neçə kərə eşitmışəm ki, minillerdən bəri cilalana-cilalana gələn aşiq sənətində yeni iz açmaq, təzə söz demək, indiyə qədər ruhumuzu oxşayan havacatlara bənzərsiz nəfəs qatmaq zor işdir. Elə ona görə bu ulu sənətə gələnlərin sayı nə qədər çox olsa da, səsi, nəfəsi, avazı, havası, چalğısı, yanğısı ilə ad qazanan sənətkarlar tək-tək, bircə-bircə, adbaad sadalanır.

Hər saz səsi eşidəndə adını anıb ad-sanına güvəndiyimiz műqəddəslər műqəddəsi Dədəm Qorqudun üçtelli qolça qopuzu dayanıb gözlərimiz őnündə. Oğuz ellərində ərənlərin şərəfinə boy boylayan, soy söyləyan, qız köçürən, gəlin gətirən, toyda-düyündə qopuz çalan, qoşqu düzən ozanlar ozanından neçə yüzillər sonra Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Yəhya bəy Dilqəm, Aşıq Ali, Aşıq Ələsgər, Əmrəh Gülməmmədov, Aşıq Səmsir, Hüseyn Saraklı, Mikayıl Azaflı, Kamandar Əfəndiyev... kimi qüdrətli aşıqlar sənət meydanında ad qazandılar.

Hər dağın öz zirvəsi, hər zirvənin öz əzəməti, hər əzəmətin öz gözəlliyi var!

Qollu-budaqlı, qocaman Azərbaycan aşiq sənəti ən qədim zamanlardan Təbriz, Göyçə, Borçalı,

Gəncəbasar, Dərbənd, Naxçıvan... çəşmələrindən su içir, boy atır, pöhrələnir, söhrətlənir.

Sənət aləminə Aşıq Əmrəh, Aşıq Hüseyn Saraklı, Xındı Məmməd, Aşıq Kamandar... kimi ustad sənətcilər bəxş etmiş Borçalı aşiq məktəbi bu gün də öz yetirmələri ilə varlığını təsdiqləməkdədir.

Sazın műqəddəsliyinə, sözün ucalığına güvənən çağdaş aşiq nəslinin nümayəndələrindən Aşıq Güləbi, Aşıq Vəkil, Aşıq Tərmeyxan, Aşıq Ziyəddin, Aşıq Cahangir və adlarını çəkmədiyimiz neçəneçə el sənətkarları bu gün sınaqdan çıxmış, yetkinləşmiş, formalaşmış aşıqlar səviyyəsində qərarlaşıblar. Hərəsinin öz yeri, öz cəkisi, öz sanbalı!..

Aşıq Güləbinin mənsub olduğu nəslin nümayəndələrindən fərqləndirən əsas cəhət oxumağa yox, çalmağa üstünlük verməsidir. Hamiya bəllidir ki, böyük Aşıq Ədalətdən sonra saz ifaçılığında sənət meydanına girməyə çoxlarının cürəti çatır. Cürəti çatanların çoxu da elə Aşıq Ədaləti bir qədər zəif şəkildə yamsılamaqla gözdən pərdə asmağa çalışır. Bu nəhəng saz ustadını təkrarlamayaraq özünəməxsus ifa tərzi yaratmaq az-az sənətçiye nəsib olur ki, onlardan biri, mənim fikrimcə, ən görkəmlilərindən birincisi elə Aşıq Güləbidir.

"Ruhani", "Sarıtel", "Dübeyti", "Divani", "Fəxri", "Yaniq Kərəmi", "Əhmədi-Kərəm", "Məmmədbağırı", "Mansırı", "Zarıncı", "Göygəgülü"... Kimi əsrlərin dərinliklərindən süzülüb gələn aşiq havaları Aşıq Güləbi sazında, Aşıq Güləbi yozumunda o qədər qədimi, qədimi olduğu qədər də elə təzətər səslənir ki, dinləyici onları qeyri-ixtiyari olaraq ilk dəfə eşitdiyinə özünü inandırmağa çalışır. Bu mahir sənətkarın barmaqlarının pərdələrdə gəzisməsindən yaranan ecazkar musiqi sədaları sədaqətli bir dost kimi dərdlinin dərdini bőlüşür, şadlananın şadlığını artırır. İnsafsızı insafa,